

## (Hekayə)

(Babam Ağakışioğlu Məmudun və Rezo Çxeidzenin əziz xatirəsinə ithaf edirəm...)

*Babam ilyinə qədər komunist idi və son nəfəsinə dək öz ideyalarına sadıq qaldı. Bir də görürdü, əlini əlinə vurub kiminsə qarasınca deyinir: "Sən bunların xoruzlanmaqlarına bax! Bu gədə-gündələr, Stalini özü bir yana, bişini görseydilər, sıçan deşiyini satın alardılar. Stalinin biği tərpənəndə adam ölürdü, bala!" Sonra da elə sóyuşlar sóyürdü ki, yazmağa üzüm gəlmir. Məni gülmək tuturdu. Babamın gülən adamlardan zəhləsi gedirdi, deyirdi, a bala, gülmə, ocağımiza gülmək düşmür.*

Rəhmətlik dünyanın hər üzünü görmüşdü. Zarafat deyil, üç hökumət yola salmışdı: Çar Rusiyası, Azərbaycan Demokratik Cümhuriyyəti və Sovet İmperiya. Cümhuriyyət dövründə heç nə danışmadı, bircə ingilislərlə bağlı hansısa bir əhvalatdan başqa. Düzü, nə əhvalat idi, xatırlamırıam.

Müstəqilliyin ilk illərində ığsendər Həmidov Aztv-nin canlı efininə soxulub "Tüpürüm sizə də, demokratiyaniza da!" deyəndə kişi yamanca gülmüşdü, elə bilmədi, gülməli tamaşa verirlər. Nə qədər eləmişdilərsə, bunun tamaşa olmadığına kişini inandıra bilməmişdilər.

Yaşı yüzü haqlamışdı. Deyirdilər, Tovuzdan bu yana bu yaşda adam yoxdur. Bu xəbərə əvvəlcə sevinmiş, sonra kədərənmişdi.

*30-cu illərin acliği gözünü elə qorxutmuşdu ki, evdə un yesiyində un azalandı gecəni yata bilmirdi. Gündə, azi, üç dəfə çəliyini un yesiyinə soxub unun səviyyəsini diqqətlə yoxlayırdı. Anam da elə biliirdi ki, un yesiyinə sıçan dadanıb.*

Danışındı ki, acliq illərində xırmandı dənsovururdı, dənin içində eşənləndə şalvarımızın yamağına dən dolurdu, evə gələndə anam o dənləri yiğib üydürdü, az-çox qarnımız doyurdu. Çox vaxt bilərkəndə dənin içinə yixirdiq ki, cibimizə bir az dən dolsun. Oğurluq ağlımiza da gəlməzdı.

Özünün yalancısıyam, Böyük Vətən müharibəsində top komandiri olmuşdu. Kefi kök olanda müharibə macəralarını

danışındı. Hamisini əzbər bildirdik, amma axıra kimi dinləyirdik. Bəzən də mən cığallıq eləyirdim: kişidən cəld tərpənib tez-tələsik əhvalatın axını danışırdım, yaman dilxor olurdu. Deyirdi, 9 rus topunu "neməs"lərə öz əlimlə təhvil vermişəm. Bir də deyirdi ki, qələbəni Amerika konservləri qazandı, Amerika olmasayıdı, rus bir pox yeyə bilməzdi. Hə, lap elə beləcə də deyirdi...

Keyli orden-medalı var idi. Toya-yasa çıxanda "Valadarskifabrik" in buraxdığı pençeyinin yaxasına düzərdi. Müharibə iştirakçısı olmayı ilə fəxr edirdi. Bir dəfə zarafatla dedim ki, a kişi, bax, niyə almanlara gülle atırdın?! Almanlar buranı alsayıdlar, indi yağ içinde böyrək kimi yaşıyırdıq. Rəhmətlik biraz fikrə getdi, sonra dedi ki, a bala, səndən adam olmayaçaq! Bir-i həftə məni danışdırımdı.

yüz yaşı tamam olanda uşaq kimi təzə dişləri çıxır, bu gerçəkdir? Bir söz deyə bilmədim.

*Get-qedə diş məsələsinə marağı yaman artırıldı. Kimi görse, soruşurdu: "A bala, deyirlər, adamın yaşı yüzü keçəndə uşaq kimi təzə diş çıxarıır, gerçəkdir?" Hərə bir söz deyirdi.*

Xəlvətə düşən kimi əlini ağızına soxub diqqətlə yoxlayırdı ki, görsün diş çıxır, ya yox. Hər dəfə də məyus olurdu: "Əşsi, andra qalsın, diş nə gəzir!" Rəhmətlik diş məsələsinə elə ciddi yanashırdı ki, biz gülməyə cəsarət edə bilmirdik. Onsuz da ocağımiza gülmək düşmürdü...

Allaha-peyğəmbərə bir o qədər də inanan adam deyildi. Bircə şeyə inanırdı: "Heç kimin haqqını kəsmək olmaz!" Bir dəfə dedim ki, baba, dünya görmüş adamsan, bir tutarlı söz de, orda-burda danışım,



bircə kəfənləmək qalırdı. Dedi, bala, kömək elə, rəhmətliyi bu yana çəkək, kəfənləyim, vaxt gedir.

Babamın cansız bədənini ağ parçanın üstünə qoyduq. Qayıtmaga tələsmədim. Fikrim bir-iki il uzağa getdi...

Babam üzündə tük saxlamazdı. Günaşırı taraş etdirirdi. Adətən, bunu mən edirdim. Özü də bağırovsayağı biş saxlayırdı, burnunun altında, bir damcı, sədəf boyda. Hər dəfə o biğin yan-yörəsini səliqəyə salmağa ərinirdim. Amma əvvəldən bərk-bərk tapşırırdı ki, biğima dəymə! Bir dəfə necə oldusa, əlim yanıldı, biğləri verdim güdəzə. Kişi bərk dilxor oldu. Məni o ki var, danladı. Mən güldüm. Dedi ki, gülmə, ocağımiza gülmək düşmür.

*Molla babamın biğlərini qırxmışdı. İndi bu hadisə yadına düşəndə gülmək tutdu məni. Amma özümü saxladım. Molla işə öz işində idi. Ağ parça ilə cəsədin çənəsinə bağlayırdı. Birdən dayandı, qəribə bir intonasiya ilə öz-özünə dedi:*

*- Ayə, ayə! Rəhmətlik təzə diş çıxarırmış!*

*Baxdım, doğrudan da, alt çənəsində ağappaq, iki dənə incə diş çıxmışdı. Bu dəfə bərkəndən güldüm. Birdən mənə elə gəldi ki, indi bu dəqiqə babam durub deyəcək:*

*- A bala, gülmə, ocağımiza gülmək düşmür!*

## Babamın dişi

*Deyirdi, a bala, ümid yaxşı şeydi. Kerçdə almanlar təpəmizə bomba yağdranda başımızı yağıtkan kolunun dalına soxurduq. Sonra da özü öz sözünə gülürdü. Mən də zarafat edirdim: "Ay baba, gülmə, ocağımiza gülmək düşmür".*

Xülasə, bu yaşdan sonra bu adımı daha heç nə təecübəndirə bilməzdi. Oturub ölümünü gözləyirdi, hərdən Allahdan gileyəndi ki, bilmirəm, məni niyə saxlayır, mən çoxdan ölməliydim. Amma bir balaca nasazlayan kimi özüne qurban deyərdi. Biz de buna gülərdik. Sonra tez yadımıza düşərdi ki, ocağımiza gülmək düşmür.

Babam həyatla haqq-həssabı çoxdan kəsmişdi, həyata marağı özündən qabaq ölmüşdü. Onu heç nə maraqlanırdı, bircə dişdən başqa...

Mən gözümü açandan kisinin ağızında diş görməmişdim, dişləri çoxdan tökülmüşdürü. Protez dişlər dəbə düşəndə isə artıq damaqları bərkiliyib sümük kimi olmuşdu deyə, dişə ehtiyac qalmamışdı.

Bir dəfə gördüm ki, babam körpə uşaq kimi əlini ağızına salıb nə isə axtarır. Məni görəndə yaxına çağırırdı. Dedi, institutda oxuyursan, az-çox başın işləyir. Deyirlər, adamın

özümə hörmət qazanım. Dedi, nə deyim, a bala, oğru da Allahi çağırır, mal yiyəsi də. Hərənin öz Allahi var.

106 yaşında ölüm yatağına düşdü. Bir balaca özündə təpə tapan kimi, əlini ağızına salıb dişlərini yoxlayırdı. Diş isə çıxməq bilmirdi. Ümidini itirməmişdi. Bizi də inandırmışdı. Hərdən mənə elə gəlirdi ki, diş çoxmamış, babam Əzrayila can verən deyil.

Babam uzun müddət Part-Kom işləmişdi. Kənddə deyirdilər ki, kisinin qızıl onluqları olmamış olmaz, qılıqla, yerini öyrən, xırda-xırda xərcələ getsin.

*Ölümünə bir gün qalmış məni yanına çağırırdı. Dedi, yəqin, qızılların yerini deyəcək. Dedi, a bala, adımı sənə qoymuşam. Bircə sənə inanıram, mən ölçəcm. Sənə iki vəsiyyətim var: birinci, çalış, baş daşım biraz yekə olsun, özü də qara mərmərdən. İkinci də, yas halvamı mənsil yığından çaldır, "Teksun"ameksunaumud olma! Sonra dedi: "Olımdən tut, heç yerə getmə, darixıram". Amma bu "darixıram" nəsə "qorxuram" kimi çıxdı...*

Bir gün sonra babam haqqı qovuşdu. Eşidib gələnlər gülə-güle mənə baş sağlığı verdilər: "A bala, kaş hamı o

yaşda ölsün." Fikrim dişin yanında idi, heyfsilənirdim ki, kişi o dünyaya dişsiz getdi...

*Kəndimizdə məscid yox idi, hərə öz ölüsünü öz həyətində yuyurdu. Babamın yüyü yerini evin arxasında hazırladıq. Molla H. səhər o başdan işə başladı. Evin qabağında işə xeyli adam toplaşmışdı. Gözləyirdilər ki, molla kisinə kəfənləsən, aparıb dəfn eləsinlər.*

Biraz sonra molla H. evin böyründə bizi səsledi:

- A cavannar, biriniz bura gəlin, görüm!

Heç kim tərəpəmədi, elə mən də tələsmədim. Bu molla çox təhlükeli adam idi. Bir dəfə başqa bir yas yerində, indi olduğu kimi, düz həyətin ortasında dayanıb demişdi:

- A cavannar, bir qoluzorlu adam lazımdı, biriniz bəri gəlin!

Kəndin cavanları sinələrini irəli vermişdilər. Molla da içlərindən bir qolquvvətlisini seçib tapşırıq vermişdi:

- A bala, yeri o aftafanı götür, isti su doldur, dalımcə tualetə gətir.

Ona görə də bu dəfə heç kim tərəpəmədi. Özüm irəli çıxası oldum. İşarə elədi ki, yüyət yerinə gedim. Getdim. Babamı yuyub qurtarmışdı,